



Vergi və hüquq yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Nümayəndəlik, işçilərlə bağlı yemək və mənzil xərclərinin gəlirdən çıxılması üzrə yeni Qaydalar
- Elektron iş icazələri kağız daşıyıcıda olan iş icazələrini əvəz etmişdir
- Bərpa olunan enerji obyektləri idxal gömrük rüsumlarından azad edilmişdir
- Yaşıl Taksonomiya təsdiq edilmişdir
- Mərkəzi Bank: Faiz dəhlizinin yeni parametrləri

Nümayəndəlik, işçilərlə bağlı yemək və mənzil xərclərinin gəlirdən çıxılması üzrə yeni Qaydalar

22 noyabr 2024-cü il tarixində "Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası"nın ("Yeni Qaydalar") təsdiq edilməsi barədə Qərarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

Müvafiq olaraq, "Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2007-ci il tarixli 89 nömrəli Qərarı ləğv edilmişdir.

Yemək xərcləri

Yeni Qaydalar vergitutma məqsədləri üçün yemək xərclərinin gəlirdən çıxılması normalarını aşağıdakı kimi müəyyənləşdirmişdir:

- Müalicə-profilaktik yeməklərə münasibətdə: Gündəlik yemək xərci norması hər bir işçi üçün 5 AZN təşkil edir.
- Dəniz nəqliyyatında isə gündəlik yemək xərclərinin norması:
 - Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə 25 AZN;
 - Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə 25 ABŞ dolları təşkil edir.
- İşçinin yemək xərclərinin norması:
 - Nağdsız qaydada birbaşa işçiyə ödəniləndə bir işçi üçün 5 AZN;

- İctimai iaşə xidməti işəgötürən tərəfindən təmin edildikdə və ya bu xidmət ictimai iaşə fəaliyyəti göstərən başqa vergi ödəyicisindən alındıqda hər bir işçi üçün 5 AZN təşkil edir.

Qeyd etmək vacibdir ki, yuxarıda göstərilən xərclər aşağıdakı şərtlərdən hər hansı biri mövcud olduqda vergitutma məqsədləri üçün gəlirdən çıxıla bilər:

- Yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa ödənildikdə;
- İşəgötürən yeməyin hazırlanmasını bu məqsədlə istifadə olunan məhsulların alınması ilə təşkil etdikdə (bu məhsulların alınması Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməlidir);
- İşəgötürən iaşə xidmətini ictimai iaşə fəaliyyətini həyata keçirən digər vergi ödəyicisindən elektron qaimə-faktura əsasında aldıqda.

Mənzil xərcləri

Yeni Qaydalara əsasən, işəgötürənlərin vergi ili ərzində işçilərlə bağlı çəkdiyi mənzil xərclərinin 50%-i, lakin əldə edilmiş illik gəlirinin 1%-dən çox olmayan hissəsi aşağıdakı şərtlərlə vergitutma məqsədləri üçün gəlirdən çıxıla bilər:

- Kirayə haqqı kirayə verən və kirayəçi (işçi və ya işəgötürən) arasında notarial qaydada təsdiq edilmiş müqavilə əsasında ödənildikdə;
- Kirayə haqqı işəgötürən tərəfindən işçiyə və ya kirayəverənə nağdsız qaydada ödənildikdə.

Nümayəndəlik xərcləri

Yeni Qaydalara görə, vergi ili ərzində çəkilməmiş nümayəndəlik xərclərinin 50%-i, lakin əldə edilmiş illik gəlirin 1%-dən çox olmayan hissəsi aşağıdakı hallarda vergitutma məqsədləri üçün gəlirdən çıxılır:

- Xərclərin əvəzi nağdsız qaydada ödənildikdə;
- Xərclər əsaslandırıldıqda və Vergi Məcəlləsinə uyğun olaraq sənədləşdirildikdə.

Yeni Qaydalara əsasən, qarşılıqlı əməkdaşlığın qurulması ilə əlaqədar qonaqlama və tədbirlərlə bağlı nümayəndəlik xərclərinə konsulluq xidmətləri, mehmanxana, nəqliyyat, yemək, tərcümə və digər əlaqədar xərclər daxildir.

Qeyd edək ki, Yeni Qaydalarla müəyyən edilmiş xərc normalarına vergi məqsədləri üçün əlavə dəyər vergisinin məbləği də daxildir.

Yeni Qaydalar 23 noyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

Elektron iş icazələri kağız daşıyıcıda olan iş icazələrini əvəz etmişdir

22 oktyabr 2024-cü il tarixində "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, bundan sonra işəgötürənlər əcnəbi və vətəndaşlığı olmayan işçiləri üçün iş icazələrini dövlət rüsumunu ödədikdən sonra elektron qaydada əldə edəcəklər.

Dəyişikliklərin qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə işəgötürənlər bu iş icazələrini elektron üsulla dövlət rüsumunu ödəmədən əldə edə bilər.

Dəyişikliklər 01 noyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

Bərpa olunan enerji obyektləri idxal gömrük rüsumlarından azad edilmişdir

06 noyabr 2024-cü il tarixində "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Qərara dəyişiklik edilməsi barədə" Qərar ("Dəyişikliklər") Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdur.

Dəyişikliklərə əsasən, bundan sonra bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğu və avadanlıqlar idxal gömrük rüsumundan azad olunurlar. Bu siyahıya külək enerjili elektrik stansiyaları, su elektrik, günəş elektrik və günəş istilik stansiyalarının qurğuları daxildir.

Dəyişikliklər 01 iyun 2024-cü il tarixindən tətbiq edilir və 3 il müddətində qüvvədədir.

Yaşıl Taksonomiya təsdiq edilmişdir

07 noyabr 2024-cü il tarixində "Yaşıl Taksonomiya" ("Yaşıl Taksonomiya") Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə təsdiq edilmişdir.

Yaşıl Taksonomiya, əsasən, dayanıqlı strategiyalar hazırlamaq və yaşıl investisiyaları cəlb etmək məqsədi daşıyır. Bu, dayanıqlı maliyyə ekosisteminin yaradılmasına, resursların yaşıl layihələrə yönəldilməsinə, iqlim risklərinin idarə olunmasına və aşağı karbonlu iqtisadiyyatda imkanlardan istifadə edilməsini və bununla da, ölkənin dayanıqlı inkişafına töhfə verməyi hədəfləyir.

Yaşıl Taksonomiyaya yaşıl fəaliyyət növlərini və alt-növlərini müəyyənləşdirmək üçün təsnifat sistemləri daxildir. Həmçinin, Yaşıl

Taksonomiya iqtisadi sektorlar üzrə bu fəaliyyətlər üçün texniki meyarları da müəyyən edir.

Yaşıl Taksonomiyanın əsas hədəf istifadəçiləri maliyyə bazarını tənzimləyən qanunlara əsasən Mərkəzi Bankın nəzarətində olan qurumlardır. Bundan əlavə, dövlət orqanları, dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, audit, verifikasiya və sertifikatlaşdırma xidmətlərini təqdim edən qurumlar, eləcə də digər hüquqi şəxslər bu sənəddən istifadə edə bilər.

Mərkəzi Bank: Faiz dəhlizinin yeni parametrləri

01 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin "Faiz dəhlizinin parametrləri haqqında" Qərarı ("Qərar") qəbul edilmişdir.

Qərara əsasən, uçot dərəcəsi 7.25% səviyyəsində dəyişilməz olaraq saxlanılmışdır. Əlavə olaraq, faiz dəhlizinin aşağı limiti 6.25% və yuxarı limiti isə 8.25% səviyyəsində dəyişilməz olaraq qalıb. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat isə 18 dekabr 2024-cü il tarixində ictimaiyyətə açıqlanacaq.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com



Cavid Həsənov
Baş Menecer, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 70 20
javid.hasanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsalting, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) səhifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

© 2024-cü il Ernst & Yanq Holdings (SiAyEs) Bİ.Vİ.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

[ey.com/az](https://www.ey.com/az)